

TEST: 8020#01#Q15

Test	8020#01#Q15
Fənn	8020 - Gömrük işinin təhlili
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	8
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 04

Ad	04
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur? (Çəki: 1)

- ☒ Mallara nəzarət;
- ☒ Nəqliyyat vasitələrinə nəzarət;
- ☒ Pasport-viza rejiminə nəzarət;
- ☒ Mal və nəqliyyat vasitələrinə nəzarət;
- ☒ Mallara və pasport-viza rejiminə nəzarət.

Sual: Mallara gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur; (Çəki: 1)

- ☐ İdxal mallarına nəzarət;
 - ☐ İxrac mallarına nəzarət;
 - ☐ İdxal və ixrac mallarına nəzarət;
 - ☒ İdxal, ixrac və transit mallara nəzarət;
 - ☐ İdxal, ixrac, transit və antikvar mallara nəzarət.
-

Sual: Müasir nəqliyyat vasitələri hansılardır? (Çəki: 1)

- ☐ Avtomobil, dəmir yol, aviasiya;
 - ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi;
 - ☒ Avtomobil, dəmir yol, hava, su, boru-kəmərlər;
 - ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmərlər, konteyner;
 - ☐ Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmərlər, konteyner, minik və yük heyvanları.
-

Sual: Gömrük nəzarətinin növləri: (Çəki: 1)

- ☐ Birtərəfli, ikitərəfli, birgə, çoxtərəfli ;
 - ☒ Birtərəfli, ikitərəfli, birgə
 - ☐ Birtərəfli, ikitərəfli, çoxtərəfli
 - ☐ Birtərəfli, ikitərəfli;
 - ☐ İkitərəfli, çoxtərəfli
-

Sual: Birtərəfli gömrük nəzarəti rejimində... (Çəki: 1)

- ☐ hər ölkənin gömrük orqanı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
- ☒ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;

- ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
-

Sual: İkitərəfli gömrük nəzarəti rejimində... (Çəki: 1)

- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
 - ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
 - ☐ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
-

Sual: Birgə gömrük nəzarəti rejimində... (Çəki: 1)

- ☐ hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;
 - ☐ ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;
 - ☒ hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;
 - ☐ ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.
-

Sual: Gömrük nəzarətinin formaları: (Çəki: 1)

- ☐ Sənədlərin yoxlanması, müayinə;
 - ☐ Baxış, müayinə;
 - ☒ Sənədlərin yoxlanması, baxış, müayinə
 - ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hüquqi ekspertiza;
 - ☐ Sənədlərin yoxlanması, baxış, müayinə, hüquqi ekspertiza, icazə;
-

Sual: Gömrük nəzarətinin metodları aşağıdakılardır: (Doğru olmayanı göstər) (Çəki: 1)

- ☐ Nəqliyyat vasitəsinin hərəkəti zamanı nəzarət;
 - ☐ Stasionar nəzarət;
 - ☐ Tam nəzarət;
 - ☐ Seçmə nəzarət;
 - ☒ Vizual nəzarət.
-

Sual: Beynəlxalq yükdaşımalarda zamanı gömrük nəzarəti prosedurunun başlamağa əsas verən sənəd: (Çəki: 1)

- ☐ Invoys
 - ☐ Yük-nəqliyyat qaiməsi (YNQ);
 - ☒ Yük-gömrük bəyannaməsi (YGB);
 - ☐ Alqı-satqı müqaviləsi;
 - ☐ Vətəndaşın xarici pasportu.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 1-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☒ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
 - ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 2-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

- ☒ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır
 - ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
 - ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 3-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☒ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır
 - ☐ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 4-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;
 - ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☐ Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;
 - ☒ Statistik məlumatların dəqəqliyi yoxlanılır;
 - ☐ Gömrük müayinəsi həyata keçirilir.
-

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 5-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir? (Çəki: 1)

- ☐ YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

- ☐ Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;
 - ☐ Gömrük ödəncələrinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödəncələrin hesaba daxil olması yoxlanılır;
 - ☐ Statistik məlumatların dəqiqliyi yoxlanılır;
 - ☒ Gömrük müayinəsi həyata keçirilir
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük yoxlamasından azaddır: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Prezidentinin şəxsi baqajı;
 - ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajları;
 - ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən nümayəndə heyətinin şəxsi baqajları;
 - ☐ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli məclisinin deputatlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları;
 - ☒ Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombusmanın), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları.
-

Sual: Gömrük yoxlamasından azad olunmuş şəxslərin gömrük sərhəddindən buraxılması zamanı gömrük nəzarəti bu şəxslərin: (Çəki: 1)

- ☐ Şəxsi müayinəsi ilə məhdudlaşır;
- ☐ Sənədlərinin yoxlanılması ilə məhduddur;
- ☐ Baqajlarına gömrük baxışından ibarətdir;
- ☒ Vizual nəzarəti vasitəsi ilə həyata keçirilir.

- ☒ Heç bir gömrük nəzarəti keçirilmir.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük nəzarətinin müəyyən formalarından azad etmə: (Çəki: 1)

- ☒ Nəzərdə tutulmayıb;
- ☒ Gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
- ☒ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirilir;
- ☒ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir;
- ☒ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.
-

Sual: Gömrük nəzarəti keçirilərkən, kifayətləmə prinsipi normativ aktlarda öz əksini tapmırsa: (Çəki: 1)

- ☒ Yetərli gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir;
- ☒ Yetərli gömrük nəzarəti forması gömrük idarəsinin rəisi tərəfindən seçilir;
- ☒ Belə mallar gömrük sərhəddində müsadirə olunur;
- ☒ Gömrük idarəsinin rəisi tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir
- ☒ Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir.
-

Sual: Şəxsi müayinə: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsində nəzərdə tutulmuş azad etmə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur;
- ☒ İnsan hüquq və azadlığı normalarını pozmamalı məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur;

- ☐ Tətbiq olunması qanunla qadağandır;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur.
-

Sual: Şəxsi müayinə tətbiq olunması barədə qərarı qəbul edir: (Çəki: 1)

- ☐ Gömrük nəzarəti aparan məmur;
 - ☐ Gömrük orqanının vəzifəli şəxsləri;
 - ☐ Gömrük orqanının rəisi;
 - ☒ Gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs;
 - ☐ Gömrük idarəsinin rəisi və ya onu əvəz edən şəxs.
-

Sual: Gömrük nəzarətindən nələrin keçirilməsi zəruridir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri;
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;
 - ☒ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçən bütün vətəndaşlar, mallar və nəqliyyat vasitələri.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 188-ci maddəsinə görə gətirmə zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gəddər;

- ☐ Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
 - ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;
 - ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.
-

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə aparma zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədər;
 - ☐ Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
 - ☒ Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;
 - ☐ Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.
-

Sual: Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması ümumi halda ən gec neçə gün ərzində həyata keçirilir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 3
 - ☒ 10
 - ☐ 20
 - ☐ 30
-

Sual: Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131-ci maddəsində göstərilən mallar üçün ən gec neçə gün ərzində həyata keçirilir? (Çəki: 1)

- ☐ 1
 - ☒ 3
 - ☐ 10
 - ☐ 20
 - ☐ 30
-

Sual: Diplomatik münasibətlər barədə və universal xarakterli beynəlxalq təşkilatlarda dövlətlərin təmsilçiliyi barədə ən vacib konvensiyalar Vyanada müvafiq olaraq neçənci illərdə imzalanmışlar? (Çəki: 1)

- ☒ 1963, 1975;
 - ☐ 1947, 1975;
 - ☐ 1969, 1975;
 - ☐ 1963, 1969;
 - ☐ 1946, 1969.
-

Sual: 1963-ci il Vyana Konvensiyasına görə “diplomatik agent” termini ilə kimlər adlanır? (Çəki: 1)

- ☒ Diplomatik təmsilçiliyin başçısı və üzvləri
 - ☐ Diplomatik dərəcəsi olan diplomatik heyət üzvləri;
 - ☐ Diplomatik heyətin bütün üzvləri;
 - ☐ Diplomatik heyətin başçısı;
 - ☐ Diplomatik heyətin başçısı və onun ailə üzvləri.
-

Sual: Xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mal və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük sərhədindən keçirilərkən onlara hansı gömrük güzəştləri tətbiq olunur? (Çəki: 1)

- ☒ Onlar, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilir;

- ☐ Gömrük nəzarətindən azad edirlər;
- ☐ Gömrük nəzarətindən və gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edirlər;
- ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərtlə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edirlər;
- ☐ Gömrük güzəştləri nəzərdə tutulmayıb.

Sual: 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə görə, diplomatik agentin şəxsi baqajı: (Çəki: 1)

- ☐ Gömrük müayinəsindən azad edilir;
- ☐ Gömrük müayinəsindən azad edilmir;
- ☒ Bir qayda olaraq, gömrük müayinəsindən azad edilir, lakin, kifayət qədər əsas varsa, həmin baqaj müayinəyə cəlb oluna bilər;
- ☐ Diplomatik kuryerlə göndərməlidir.
- ☐ Ölkənin gömrük qanunvericiliyində nəzərdə tutulmuş adi qaydada gömrük müayinəsinə cəlb olunur.

BÖLMƏ: 05

Ad	05
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1-ci maddəsinə görə gömrük proseduru nədir? (Çəki: 1)

- ☒ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
- ☐ Gömrük nəzarəti altında olan malların yerləşdirilə biləcəyi xüsusi gömrük

prosedurlarından biri

- ☐ Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri
 - ☐ Mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
 - ☐ Gömrük nəzarəti altında olan nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri
-

Sual: Xüsusi gömrük prosedurlarına hansılar aiddir? (Çəki: 1)

- ☐ Tranzit və emal
 - ☐ Sərbəst zona və xüsusi istifadə
 - ☐ Tranzit, saxlanc, sərbəst zona və emal
 - ☐ Saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
 - ☐ Tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal
-

Sual: Hansı mallar ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar təkrar ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda

- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☒ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
 - ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
 - ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
 - ☒ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
 - ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi kimin vəsaiti hesabına həyata keçirilir? (Çəki: 1)

- ☐ Dövlətin;
 - ☒ Mal sahibinin;
 - ☐ İxracatçının;
 - ☐ İdxalatçının;
 - ☐ Daşıyıcının.
-

Sual: Hansı mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☐ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☒ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Hansı mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar
- ☒ İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda
- ☐ Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar
- ☐ Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar
- ☐ Xarici mallar gömrük ərazisindən aparıldıqda
-

Sual: Sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş: (Çəki: 1)

- ☐ Gömrük yığımları qaytarılır
- ☐ Gömrük rüsumları və vergilər qaytarılmır
- ☐ Gömrük rüsumları qaytarılır
- ☐ Vergilər qaytarılır
- ☒ Gömrük rüsumları və vergilər qaytarılır
-

Sual: Təkrar idxal zamanı malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına: (Çəki: 1)

- ☐ İcazə vermir
- ☐ İcazə verir
- ☐ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallar istisna olmaqla icazə verir
- ☒ ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir
- ☐ Doğru cavab yoxdur

Sual: Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilir: (Çəki: 1)

- ☐ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq
- ☐ Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildiriş verildiyi hallarda
- ☐ İcazə verilmir
- ☐ Doğru cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: (Çəki: 1)

- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini
- ☒ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını
- ☐ Ticarət siyasəti tədbirlərinin tətbiqini
- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini
- ☐ Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, pasport nəzarətindən keçidi, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar hansı gömrük statusunu alırlar? (Çəki: 1)

- ☐ İdxal malları
 - ☐ İxrac malları
 - ☒ Daxili mallar
 - ☐ Tranzit mallar
 - ☐ Xüsusi mallar
-

Sual: Tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Beynəlxalq tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Daxili tranzit xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən, gömrük nəzarəti altında ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Saxlanc xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
 - ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
 - ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması
 - ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
 - ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması
-

Sual: Gömrük anbarı xüsusi gömrük proseduru nədir? (Çəki: 1)

- ☐ Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması
- ☐ Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması
- ☐ Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması

- ☐ Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi
- ☐ Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması

Sual: Sərbəst zona nədir? (Çəki: 1)

- ☐ Gömrük ərazisindən xaricdə yerləşən, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan ərazi
- ☐ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisinin, aparılan mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin tətbiq olunmayan hissəsi
- ☐ Gömrük ərazisinin, ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi

BÖLMƏ: 06

Ad	06
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	4 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi nədir? (Çəki: 1)

- ☐ Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;
- ☐ Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;
- ☐ Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş,

Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu;

- ☒ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;
 - ☒ İdxal, ixrac və tranzit məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu.
-

Sual: Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi hansı dildə aparılır? (Çəki: 1)

- ☒ Azərbaycan
 - ☐ İngilis
 - ☐ Türk
 - ☐ Azərbaycan, ingilis, türk və ya rus dillərinin birində;
 - ☐ Azərbaycan dilində və ya gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.
-

Sual: Azərbaycan Respublikasının gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən sənədlər hansı xarici dildə ola bilər? (Çəki: 1)

- ☐ Fransız;
 - ☐ İngilis
 - ☐ Türk;
 - ☐ İngilis, türk və ya rus dillərinin birində;
 - ☒ Gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.
-

Sual: Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt: (Çəki: 1)

- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☒ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, gömrük orqanlarının razılığı ilə başqa yerlərdə və iş

vaxtından kənar vaxtlarda;

- ☐ Gömrük məntəqələrində və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☐ Gömrük məntəqələrinin xüsusi ofis texnikası ilə təmin olunmuş məkanında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;
- ☐ Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq edilmə hallarını və şərtlərini kim müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi;
- ☐ Azərbaycan Respublikasının Prezidenti;
- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəaları;
- ☒ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Gömrük orqanının səlahiyyətli nümayəndəsi.

Sual: Hansı mallara gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası tətbiq olunur? (Çəki: 1)

- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☐ Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☒ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;
- ☐ Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar;
- ☐ Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar.

Sual: Gömrük rəsdmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük orqanları: (Çəki: 1)

- ☐ Mallardan prob götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan prob və nümunələr götürmək hüququna malikdir;
- ☒ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;
- ☐ Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq və onları müsadirə etmək hüququna malikdir.

Sual: Problar necə təsnifatlandırılır? (Çəki: 1)

- ☐ Birdəfəlik, nöqtəvi, və yoxlama problemləri;
- ☐ Birdəfəlik (nöqtəvi), və yoxlama (arbitraj) problemləri;
- ☒ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta) və yoxlama (arbitraj) problemləri;
- ☐ Birdəfəlik, nöqtəvi, birləşmiş, orta və yoxlama (arbitraj) problemləri;
- ☐ Birdəfəlik (nöqtəvi), birləşmiş (orta), yoxlama və arbitraj problemləri.

Sual: Birdəfəlik (nöqtəvi) prob nədir? (Çəki: 1)

- ☒ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
 - ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
 - ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
 - ☐ Malın orta hissəsindən götürülən probdur;
 - ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
-

Sual: Birləşmiş (orta) prob nədir? (Çəki: 1)

- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
 - ☒ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;
 - ☐ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
 - ☐ Malın orta hissəsindən götürülən probdur;
 - ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
-

Sual: Yoxlama (arbitraj)probu nədir? (Çəki: 1)

- ☐ Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;
 - ☐ Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddədir;
 - ☒ Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;
 - ☐ Malın orta hissəsindən götürülən probdur;
 - ☐ Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.
-

Sual: Gəmi sahibinin qanuni maraqlarını təmin etmək məqsədi ilə, yolda və ya dayanacaq zamanı gəmidə baş vermiş fəvqəladə hallar barədə gəmi kapitanının notarius tərəfindən təsdiq olunmuş ərizəsi necə adlanır? (Çəki: 1)

- ☐ Kapitan protokolu;
 - ☒ Dəniz protesti;
 - ☐ Gəmi aktı;
 - ☐ Dəniz aktı;
 - ☐ Kapitan manifesti.
-

Sual: Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük

rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərin məcəmsu necə adlanır? (Çəki: 1)

- ☐ Hazırlıq əməliyyatları;
 - ☐ İbtyidai əməliyyatlar;
 - ☒ İlk əməliyyatlar;
 - ☐ Müvəqqəti saxlan;
 - ☐ Bəyanetmə.
-

Sual: İlk əməliyyatlar zamanı tədbirlər hansı ardıcılıqla həyata keçirilir? (Çəki: 1)

- ☐ Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
 - ☐ Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
 - ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;
 - ☐ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir;
 - ☒ Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir.
-

Sual: Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdiriləndə: (Çəki: 1)

- ☐ Qısa bəyannamə tətbiq edilir;

- ☒ Qısa bəyannamə tətbiq edilə bilər;
 - ☐ Qısa bəyannamə tətbiq edilmir;
 - ☐ Sərbəst anbar rejimi tətbiq edilir;
 - ☐ Heç bir rəsmiləşdirilmə aparılmır.
-

Sual: Hansı hallarda qısa bəyannamə verilmir? (Çəki: 1)

- ☐ Tranzit malların gömrük rəsmiləşdirilməsi zamanı;
 - ☒ Əgər mallar təqdim etmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında yerləşdirilsə;
 - ☐ Əgər mallar təqdim etmə ilə eyni vaxtda müəyyən gömrük rejimi altında yerləşdirilsə;
 - ☐ Tez xarab olan malların gömrük rəsmiləşdirilməsi zamanı;
 - ☐ Gömrük güzəştləri verilən malların gömrük rəsmiləşdirilməsi zamanı.
-

Sual: Mallar və nəqliyyat vasitələri hansı şərtlərdə müvəqqəti saxlanca verilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək;
 - ☒ Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında.
-

Sual: Müvəqqəti saxlanc harada həyata keçirilir? (Çəki: 1)

- ☒ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa yerlərdə;

- ☐ Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda;
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının ərazisində;
 - ☐ Sərbəst anbarlarda.
-

Sual: Müvəqqəti saxlanc anbarını kim təsis edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
 - ☐ Azərbaycan şəxsləri;
 - ☒ Azərbaycan Respublikasının gömrük orqanları və Azərbaycan şəxsləri;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanlarının məsuliyyətli şəxsləri;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan və xarici hüquqi və fiziki şəxsləri.
-

Sual: Ümumi halda müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanılmasının maksimum müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ 1 ay;
 - ☒ 2 ay;
 - ☐ 6 ay;
 - ☐ 1 il;
 - ☐ 2 il.
-

Sual: Azərbaycan Respublikasında gömrük brokeri kim ola bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisələr;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış fiziki şəxslər;

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki şəxslər;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış hüquqi şəxs olan müəssisələr;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki və ya hüquqi şəxslər.
-

Sual: Gömrük brokerinin hüquqları: (Çəki: 1)

- ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;
 - ☐ Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq.
-

Sual: Gömrük brokerinin vəzifələri və məsuliyyəti: (Çəki: 1)

- ☐ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;
- ☐ Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;
- ☐ Gömrük nəzarəti həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;

- ☐ Gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;
- ☐ Gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.

Sual: Gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququnu kimlər ala bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) ixtisas attestatı almış mütəxəssislər;
- ☐ Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə götürülmüş Azərbaycan Respublikasının istənilən vətəndaşı;
- ☐ Müvafiq ali təhsil almış mütəxəssislər;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanlarında işləyən mütəxəssislər;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış mütəxəssislər.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə daşıyıcı kimdir? (Çəki: 1)

- ☐ Faktiki olaraq malları keçirən şəxs;
- ☐ Nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
- ☐ Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;
- ☐ Keçirilən malların faktiki sahibi;
- ☐ Gömrük rəsmiləşdirmələrini həyata keçirən gömrük brokeri.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə kimlər gömrük daşıyıcısı ola bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük

daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;

- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs olan müəssisələr;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr;
 - ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;
 - ☒ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr.
-

Sual: Mallar və nəqliyyat vasitələri hansı hallarda bəyan edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən hallarda;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;
 - ☐ Aid olduğu gömrük rejimi dəyişdirilən, və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;
 - ☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda.
-

Sual: Deklarant kimdir? (Çəki: 1)

- ☐ Faktiki olaraq malları keçirən şəxs;
- ☐ Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisə;
- ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs;
- ☒ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs və ya təmsil etdiyi şəxsin tapşırığı ilə bu funksiyaları yerinə yetirən gömrük brokeri;

- ☐ Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən gömrük brokeri.

Sual: Mallar və dəniz, çay və hava gəmiləri istisna edilməklə, nəqliyyat vasitələri harada və kimə bəyan edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
- ☒ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
- ☐ Gömrük anbarlarında anbar sahibinə;
- ☐ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.

Sual: Dəniz, çay və hava gəmiləri harada və kimə bəyan edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;
- ☒ Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;
- ☐ Gömrük anbarlarında anbar sahibinə;
- ☐ Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.

BÖLMƏ: 07

Ad	07
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Gömrük tarifi hansı iqtisadi funksiyaları daşıyır? (Çəki: 1)

- ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya;
 - ☐ Yerli istehsalın stimullaşdırılması;
 - ☐ Rəqabət mühitinin təmin olunması və təbii inhisarlara nəzarət;
 - ☐ Gəlirlərin və resursların bölgüsünün optimallaşdırılması;
 - ☒ Proteksionist və fiskal.
-

Sual: Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ Fritreydizm;
 - ☐ Proteksionist siyasət;
 - ☒ Fiskal siyasət.
 - ☐ Merkantilizm;
 - ☐ Kommunizm.
-

Sual: Xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi hansı məqsədlərlə həyata keçirilir? (Çəki: 1)

- ☐ Dövlət təhlükəsizliyinin təmin olunması;
 - ☒ Ölkənin təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması;
 - ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya;
 - ☐ Yerli istehsalın stimullaşdırılması;
 - ☐ Dünya iqtisadi siteminə daha səmərəli inteqrasiya və yerli istehsalın stimullaşdırılması.
-

Sual: Sadalananlardan hansı xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi metodu deyil: (Çəki: 1)

- ☐ İqtisadi;

- ☐ İnzibati;
 - ☒ Siyasi;
 - ☐ Tarif;
 - ☐ Geyri-tarif;
-

Sual: Azərbaycan Respublikası Gömrük Tarifi Hhaqqında Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasında gömrük rüsumlarının hesablanması hansı üsullarla həyata keçirilir? (Çəki: 1)

- ☐ Advalor və spesifik;
 - ☒ Advalor, spesifik və kombine;
 - ☐ Majoritar və proporsional;
 - ☐ Advalor, proporsional və kombine;
 - ☐ Proporsional və spesifik.
-

Sual: Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? (Çəki: 1)

- ☒ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
 - ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
 - ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
 - ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;
 - ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
-

Sual: Əgər: GRa - advalor üsulla hesablanan gömrük rüsumunun qiyməti, GD – malın gömrük dəyəri, GRF – gömrük rüsumunun faizi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır? (Çəki: 1)

- ☒ $GRa = GD \times GRF : 100;$
- ☐ $GDa = GD : GRF \times 100;$

- ☐ $GDa = GD \times 100 : GRF;$
 - ☐ $GDa = GRF \times 100 : GD;$
 - ☐ $GDa = GRF : GD \times 100.$
-

Sual: Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? (Çəki: 1)

- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
 - ☒ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
 - ☐ Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
 - ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;
 - ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
-

Sual: Əgər: GRs - spesifik üsulla hesablanan gömrük rüsumunun qiyməti, MM – malın miqdar ölçüsü, GRD – gömrük rüsumunun dərəcəsi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır? (Çəki: 1)

- ☐ $GRs = GD \times GRF : 100;$
 - ☒ $GDs = MM \times GRD ;$
 - ☐ $GDs = MM : GRD;$
 - ☐ $GDs = MM \times GRD : Mm/e \times Mv/m;$
 - ☐ $GDs = MM : GRD \times Mm/e \times Mv/m.$
-

Sual: Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? (Çəki: 1)

- ☐ Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;
- ☐ Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;
- ☒ Advalor və spesifik üsulla hesablanmış rüsumlardan kəmiyyətə daha böyüyü tətbiq olunur;
- ☐ Müəyyən olunmuş faizlə, malın miqdarından;

- ☐ Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.
-

Sual: Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir? (Çəki: 1)

- ☐ Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;
 - ☐ Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar
-

Sual: Gömrük Tarifi Haqqında Qanunun 6-cə maddəsinə görə, xüsusi növ rüsumlar hansılardır? (Çəki: 1)

- ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları;
 - ☐ Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları;
 - ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar;
 - ☐ Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları;
 - ☐ Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.
-

Sual: Xüsusi rüsumlar nədir? (Çəki: 1)

- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar

- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
 - ☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
-

Sual: Antidempinq rüsumları nədir? (Çəki: 1)

- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
 - ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
 - ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
 - ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
 - ☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.
-

Sual: Kompensasiya rüsumları nədir? (Çəki: 1)

- ☐ İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;
- ☐ Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;
- ☐ Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

☐ İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə görə fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının Gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsi şərtlərini kim müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
 - ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☒ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.
-

Sual: Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsində tətbiq olunan miqdar və dəyər məhdudiyyətlərini kim müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti;
 - ☐ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
 - ☒ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.
-

Sual: Özləri ilə birlikdə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur? (Çəki: 1)

- ☐ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
 - ☒ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
-

Sual: Beynəlxalq poçt göndərişləri vasitəsi ilə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur? (Çəki: 1)

- ☒ Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;
 - ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;
 - ☐ Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.
-

Sual: İki ildən çox xarici ölkədə yaşamış, daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn və ya Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslərə, özü gömrük sərhədindən keçərkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirməyə icazə verilir? (Çəki: 1)

- ☐ Dəyəri 1 000 ABŞ dolları;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları;
 - ☐ Dəyəri 10 000 ABŞ dolları;
 - ☒ Dəyəri 20 000 ABŞ dolları;
 - ☐ Dəyəri 30 000 ABŞ dolları.
-

Sual: Azərbaycanda daimi yaşayan, bir ildən çox xarici ölkədə yaşamış fiziki şəxslər Azərbaycan Respublikasına gələrkən, müşayiət olunan və ya müşayiət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirə bilirlər? (Çəki: 1)

- ☐ Dəyəri 1 000 ABŞ dolları;
 - ☐ Dəyəri 5 000 ABŞ dolları;
 - ☒ Dəyəri 10 000 ABŞ dolları;
 - ☐ Dəyəri 20 000 ABŞ dolları;
 - ☐ Dəyəri 30 000 ABŞ dolları.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada ov silahları və onların sursatları: (Çəki: 1)

- ☐ Keçirilə bilməz;
 - ☐ Bəyan olunmaqla keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☒ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal: (Çəki: 1)

- ☐ Keçirilə bilməz;
 - ☐ Bəyan olunmaqla keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☐ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
 - ☒ Azərbaycan Respublikasının baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə bilər.
-

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada dərman vasitələri: (Çəki: 1)

- ☐ Keçirilə bilməz;
- ☒ Yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda keçirilə bilər;
- ☐ Bəyan olunmaqla keçirilə bilər;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;
- ☐ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi olduqda keçirilə bilər.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər alkohollu içki keçirə bilərlər? (Çəki: 1)

- ☐ 0,5 litr;
- ☐ 1 litr;
- ☐ 2 litr;
- ☒ 3 litr;
- ☐ 5 litr.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər siqaret keçirə bilərlər? (Çəki: 1)

- ☐ 20 ədəd;
- ☐ 200 ədəd;
- ☐ 1 blok;
- ☐ 2 blok;
- ☒ 3 blok.

BÖLMƏ: 08

Ad	08
Suallardan	29

Maksimal faiz	29
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük ödənişləri nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rüsumları nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
- ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
- ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki

şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə vergilər nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;
 - ☐ Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;
 - ☐ Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;
 - ☐ Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.
-

Sual: Gömrük rəsmiləşdirilmələri üçün malların təsnifatı necə adlanır? (Çəki: 1)

- ☐ Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN);
 - ☐ Gömrük tarifləri məəcəlləsi
 - ☐ Gömrük statistikas;ı
 - ☐ Tariflər və Ticarət Barədə Baş Saziş (GATT);
 - ☐ Azərbaycan Respublikası Gömrük Məcəlləsi (AR GM).
-

Sual: Faktura dəyəri nədir? (Çəki: 1)

- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;
- ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;

- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;
 - ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.
-

Sual: Gömrük dəyəri nədir? (Çəki: 1)

- ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;
 - ☒ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;
 - ☐ Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;
 - ☐ Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.
-

Sual: Beynəlxalq Yük Daşımaları (BYD, TIR) konvensiyası neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☐ 1933;
 - ☐ 1948;
 - ☒ 1975;
 - ☐ 1982;
 - ☐ 1998.
-

Sual: Azərbaycan Respublikası TIR (BYD) konvensiyasına neçənci ildə qoşulmuşdur? (Çəki:

1)

- ☐ 1933;
- ☐ 1948
- ☐ 1975
- ☐ 1982
- ☒ 1998

Sual: TIR proseduralarına əməl olunmaqla daşınan mallar tranzit gömrükxanalarında azad edirlər: (Çəki: 1)

- ☒ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, bir qayda olaraq, gömrük müayinəsindən;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, gömrük müayinəsindən;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;
- ☐ İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, bir qayda olaraq, gömrük müayinəsindən.

Sual: Əgər, ƏDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, ƏDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ƏDV-nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizsiz mallara əlavə dəyər vergisi necə hesablanır? (Çəki: 1)

- ☐ $\text{ƏDV} = (\text{GD} + \text{R}) \times \text{ƏDVF}.$
- ☐ $\text{ƏDV} = \text{GD} + \text{R} : \text{ƏDVF}$
- ☒ $\text{ƏDV} = (\text{GD} + \text{R}) \times \text{ƏDVF} : 100.$
- ☐ $\text{ƏDV} = \text{GD} \times \text{ƏDVF} : 100 + \text{R}.$

☐ $\Theta DV = (GD + R) : \Theta DVF \times 100.$

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə görə hansı mallar aksizli mallar qrupuna aid edirlər? (Çəki: 1)

- ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;
 - ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;
 - ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
 - ☐ - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
 - ☐ - içməli spirt və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan denaturasiya olunmamış etil spirti və səməni pivəsinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ hər litrinə 0,5 ABŞ dolları.
 - ☐ hər litrinə 0,5 Manat.
 - ☒ hər litrinə 1 ABŞ dolları.
 - ☐ hər litrinə 1 Avro.
 - ☐ hər litrinə 0,8ABŞ dolları.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan təbii üzüm şərabları və vermutlara aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ hər litrinə 1 ABŞ dolları.
- ☒ hər litrinə 2,5 ABŞ dolları.

- ☐ hər litrinə 5 ABŞ dolları .
 - ☐ hər litrinə 6 ABŞ dolları.
 - ☐ hər litrinə 5 Manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan viski, rom, taffiya, cin, araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☒ hər litrinə 6 ABŞ dolları.
 - ☐ hər litrinə 0,5 Manat.
 - ☐ hər litrinə 5 Manat.
 - ☐ hər litrinə 5 Avro.
 - ☐ hər litrinə 8 Avro.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 2000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,1 manat.
 - ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,15 manat.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,2 manat.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,25 manat.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,3 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 3000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
- ☐ 100 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
- ☒ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.

- ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 2 manat.
 - ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.
 - ☐ 300 manat + mühərrikin həcmnin 2001 —3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☒ 1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☐ 1 300 manat + mühərrikin həcmnin 2001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 4 manat.
 - ☐ 1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.
 - ☐ 1 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
 - ☐ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
 - ☒ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat.
-

Sual: Azərbaycan Respublikasına idxal olunan İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir: (Çəki: 1)

- ☐ Gömrük dəyərindən - 12,5 %.
 - ☐ Gömrük dəyərindən 15%.
 - ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,5 manat.
 - ☐ 3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.
 - ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.
-

Sual: Əgər, ΘDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, A – aksiz miqdarı, ΘDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ΘDV -nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizli mallara əlavə dəyər vergisi necə hesablanır? (Çəki: 1)

- ☐ $\Theta DV = (GD + R + A) \times \Theta DVF$.
 - ☐ $\Theta DV = GD + R + A : \Theta DVF$
 - ☒ $\Theta DV = (GD + R + A) \times \Theta DVF : 100$.
 - ☐ $\Theta DV = GD \times \Theta DVF : 100 + R + A$.
 - ☐ $\Theta DV = (GD + R + A) : \Theta DVF \times 100$.
-

Sual: Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal gömrük rüsumlarından azad olunan mallar hansı qruplara aiddir? (Çəki: 1)

- ☒ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilən elmi cihazlar və avadanlıqlar; - Digər mallar.
- ☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.
- ☐ -Lizinq müqaviləsinin obyektı olan əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;

-Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

☒ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

Sual: Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal zamanı ƏDV-dən azad olunan mallar hansı qruplara aiddir? (Çəki: 1)

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; - Digər mallar.

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;

☒ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

☐ -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

☐ -Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

Sual: Azərbaycan Respublikasının gömrük tarifi nədir? (Çəki: 1)

☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş vergi və gömrük rüsumu dərəcələrinin məcmusudur.

☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən gömrük rüsumu dərəcələrinin məcmusudur.

☐ Advalor qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

☐ Spesifik qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

Sual: İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir? (Çəki: 1)

- ☐ Gömrük nəzarətin həyata keçirən gömrək orqanı.
 - ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti.
 - ☐ Azərbaycan Respublikasının Prezidenti.
 - ☐ Azərbaycan Respublikasının Milli Məclisi.
-

Sual: “İnkoterms” nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq ticarətdə malların gömdərlmə şərtlərini izah edən terminlər sistemi;
 - ☐ Beynəlxalq ticarətdə satıcının ümumiləşdirilmiş adı;
 - ☐ Beynəlxalq ticarətdə alıcının ümumiləşdirilmiş adı;
 - ☐ Beynəlxalq ticarətdə tətbiq olunan sığorta sistemi;
 - ☐ Beynəlxalq ticarətdə tətbiq olunan ödəmə sistemi;
-

Sual: EXW şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
 - ☐ Daşıyıcının yanında sərbəst;
 - ☐ Gəmi bortunda sərbəst;
 - ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
 - ☐ Sərhədə qədər daşıyaraq.
-

Sual: FCA şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;

- ☐ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

Sual: FOB şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☒ Gəmi bortunda sərbəst;
- ☐ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

Sual: CİF şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? (Çəki: 1)

- ☐ Öz anbarında;
- ☐ Daşıyıcının yanında sərbəst;
- ☐ Gəmi bortunda sərbəst;
- ☒ Alıcının ünvanında (dəyər, sığorta və fraxt);
- ☐ Sərhədə qədər daşıyaraq.

BÖLMƏ: 09

Ad	09
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Malların gömrük dəyəri hansı məqsədlə hesablanır? (Çəki: 1)

- ☐ Gömrük ödənişlərini hesablamaq.
 - ☐ Gömrük ödənişlərini hesablanmaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək.
 - ☐ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək.
 - ☐ Gömrük statistikasını aparmaq.
 - ☒ Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək və gömrük statistikasını aparmaq.
-

Sual: Malların gömrük dəyərini kim və nə zaman hesablayır? (Çəki: 1)

- ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
 - ☒ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
 - ☐ Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.
 - ☐ Gömrük orqanları tərəfindən tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.
 - ☐ Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən müəyyən edilir
-

Sual: Azərbaycan Respublikasının "Gömrük Tarifi haqqında" Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri hansı üsullarla müəyyən edilir? (Çəki: 1)

- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə;
- ☐ 1) dəyərin çıxılması üsulu ilə; 2) dəyərin toplanması üsulu ilə; 3) ehtiyat üsulu ilə.
- ☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti

ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə;

☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə;

☐ 1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə.

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır? (Çəki: 1)

☐ Gətirilən malların sövdələşmə qiyməti ilə.

☐ Eyni malların sövdələşmə qiyməti ilə.

☐ Eynicinsli malların sövdələşmə qiyməti ilə.

☐ Dəyərin çıxılması.

☐ Dəyərin toplanması.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üsullarından hansı ardıcılıqla istifadə olunur? (Çəki: 1)

☐ Hər biri ardıcıl olaraq tətbiq edilir.

☐ Benefisiarla gömrük orqanının səlahiyyətli nümayəndəsi arasında razılaşma yolu ilə istənilən üsul tətbiq edilir.

☐ Dəyərin toplanması, dəyərin çıxılması, malların sövdələşmə qiyməti ilə.

☐ Hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

☐ Eyni malların sövdələşmə qiyməti ilə, dəyərin toplanması və dəyərin çıxılması üsulu ilə.

Sual: Gətirilən malların gömrük dəyərinin “sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu” nədir? (Çəki: 1)

☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
 - ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənə əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.
-

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eyni malların sövdələşmə qiyməti üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənə əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eynicsli malların sövdələşmə qiyməti üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növü malların Azərbaycan Respublikasına satışı üçün seçiyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin çıxılması üsulu” nədir? (Çəki: 1)

- ☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.
- ☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin,

yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyər toplanması üsulu” nədir? (Çəki: 1)

☐ Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “ehtiyat üsul” nədir? (Çəki: 1)

☐ Gömrük dəyəri, “Gömrük Tarifi haqqında” Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilməyən və ya gömrük orqanları gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsinə əsaslandırılırsa, malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

☐ Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Malın mənşə ölkəsi nədir? (Çəki: 1)

☐ Malın tamamilə həmin ölkədə istehsal olunduğu ölkə.

☐ “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

☐ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya yenidən emala məruz qaldığı ölkə.

☒ Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

☐ Malın ixrac olunduğu ölkə.

Sual: Müəyyən ölkədə tam istehsal olunmuş mallar hansılardır? (Çəki: 1)

☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar.

☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları.

☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar.

☐ 1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar; 8. Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları; 9. Müstəsna olaraq həmin ölkədə tam istehsal edilmiş məhsullarından istehsal edilmiş mallar.

☐ Onun ərazisində istehsal edilmiş məhsullar;

Sual: Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları hansılardır? (Çəki: 1)

☐ Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi.

☐ Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi.

☐ Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyər göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

☐ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;

☐ 1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi; 3. Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyər göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən malın mənşə sertifikatını kim və nə zaman verir? (Çəki: 1)

- ☒ Kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ İstənilən vaxt, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ İstənilən vaxt, dövlət gömrük orqanları tərəfindən verilir.
- ☐ Kontraktlarda nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.
- ☐ Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən hansı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
- ☐ 1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda; 5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa.

Sual: Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından nə vaxt imtina edə bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Malın Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;
 - ☐ Kifayət qədər əsas olarsa.
-

Sual: Mənşəyi dəqiq müəyyən olunmamış mallara hansı gömrük rüsumları tətbiq olunur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri;
 - ☐ Gömrük tarifinin iki misli;
 - ☐ Advalor gömrük rüsumu;
 - ☐ Spesifik gömrük rüsumu;
 - ☐ Kombinə gömrük rüsumu.
-

Sual: Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması;
- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl

ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər;

☒ Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi və ya çıxarılması üçün tarif kvotaları şəklində verilən güzəştlər.

Sual: Nəqliyyat vasitələrinin istismarı zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat malları;

☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları;

☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və ərzaq;

☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və yanacaq;

☐ Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq və ərzaq.

Sual: Dənizdə balıq ovlayan gəmilərin fəaliyyəti zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

☒ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları;

☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

- ☐ Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
 - ☐ Yanacaq, ərzaq və başqa əmlak və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları.
-

Sual: Gəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
 - ☒ Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müəlicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
 - ☐ Məktəblər, məktəbəqədər müəssisələr və müəlicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
 - ☐ Məktəblər üçün pulsuz dərs vəsaitləri;
 - ☐ Məktəblər və məktəbəqədər müəssisələr üçün pulsuz dərs vəsaitləri.
-

Sual: Təmənnasız yardım və xeyriyyə təyinatlı hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☒ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
- ☐ Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☐ Dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar.

Sual: Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar: (Çəki: 1)

- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
- ☐ Gömrük rüsumlarından azad edirlər;
- ☐ rüsumlarından
- ☒ Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan və ya bu əraziyə gətirilən hansı mallar gömrük rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☐ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;
- ☒ İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
- ☐ Şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;
- ☐ İstehsal və kommersiya təyinatı olan mallar.

Sual: Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri: (Çəki: 1)

- ☐ Gömrük rüsumlarından azad edilmirlər;
- ☒ Gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumlarından gismən azad edirlər;
- ☐ Gömrük nəzarəti altında gətirilərkən gömrük rüsumlarından azad edirlər;
- ☐ Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.

Sual: Ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları hansı hallarda gömrük

rüsumlarından azad edirlər? (Çəki: 1)

- ☐ Yığma komandaların hazırlığı ilə bağlı gətirilərkən;
 - ☐ Komandaların hazırlığı ilə bağlı gətirilərkən;
 - ☐ Komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
 - ☒ Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;
 - ☐ Yığma komandaların hazırlığı və ya yarışların keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən.
-

Sual: Əməkçi miqrantların hansı mülkiyyəti gömrük rüsumundan azad edilir? (Çəki: 1)

- ☐ Qazandığı vəsait;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər;
 - ☐ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən;
 - ☒ Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən və ya Azərbaycan Respublikasından çıxarılarkən.
-

Sual: Tarif preferensiyaları nədir? (Çəki: 1)

- ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal güzəştlərinin məcmusu;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması;
 - ☒ Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri;
 - ☐ Preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri.
-

Sual: Azərbaycan Respublikasında tarif preferensiyaları mənşəcə hansı mallara tətbiq edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaratmış ölkələrə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikası ilə azad ticarət zonası yaratmış ölkələrə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub mallar;
 - ☐ Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar;
 - ☒ Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə və ya Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.
-

Sual: Gömrük güzəştləri nədir? (Çəki: 1)

- ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması;
 - ☐ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması və rüsum dərəcələrinin azaldılması;
 - ☒ Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə;
 - ☐ Rüsum dərəcələrinin azaldılması və gömrük rüsumlarından azad etmə;
 - ☐ Mallar üzrə gömrük rüsumlarından azad etmə.
-

Sual: Azərbaycan Respublikasının gömrük ərazisi hüduqlarında gömrük güzəştləri hansı mallara verilir? (Çəki: 1)

- ☒ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan, xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar;
- ☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti

gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;

☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;

☐ Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;

☐ Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar.

BÖLMƏ: 10

Ad	10
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

☐ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;

☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;

☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması

və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.

☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

Sual: İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikasının Milli Bankı;
- ☐ Azərbaycan Respublikasının müvəkkil bankları;
- ☐ Benefisiar.

Sual: İlk nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; -

hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;

- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
 - ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;
 - ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
-

Sual: Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir? (Çəki: 1)

- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama
 - ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi;; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.
 - ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
-

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan

Respublikasına qaytarılması şərtlə ixracı;

☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Sual: Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur? (Çəki: 1)

- ☐ 30
 - ☐ 60
 - ☒ 90
 - ☐ 120
 - ☐ 180
-

Sual: Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır: (Çəki: 1)

- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).
- ☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

Sual: Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır? (Çəki: 1)

- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ nəzarətdən çıxarılmır.

Sual: “Azərbaycan Respublikası İnzibati Xətalər” Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;
- ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.

Sual: Övvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☐ 2.000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☒ 10 000 ABŞ dolları ekvivalentinədək;

- ☒ 50 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ məhdudiyyət qoyulmadan.

Sual: Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☒ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;
- ☐ məhdudiyyət qoyulmadan.

Sual: Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☒ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☐ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;
- ☐ məhdudiyyət qoyulmadan.

BÖLMƏ: 13

Ad	13
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Gömrük qaydalarının pozulmasına hansı qanunazidd hərəkətlər və ya hərəkətsizliklər aiddir? (Çəki: 1)

- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
 - ☒ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı, onlara gömrük nəzarəti ilə əlaqədar, bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;
 - ☐ Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar pozuntular;
 - ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı pozuntular;
 - ☐ mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə, gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.
-

Sual: Gömrük işi sahəsində əməliyyat-axtarış fəaliyyətinə aid olan hansı vəzifələr bilavasitə gömrük orqanları tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ Hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
 - ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
 - ☒ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
 - ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
 - ☐ - hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması; - naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
-

Sual: Kontrabanda sözünün mənası nədir? (Çəki: 1)

- ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “hökumət qərarları” deməkdir;
- ☐ İtalyanca “contro” - “əks” və “bando” - “cinayətkar qrup” deməkdir;

- ☐ İtalyanca “contro” - “əks” və “bando” - “hökumət qərarları” deməkdir;
 - ☐ İtalyanca “contro” - “nəzarət” və “bando” - “cinayətar qrup” deməkdir;
 - ☐ Kontrabas ifaçılarının ansamblı.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinə görə, Qaçaqmalçılıq (kontrabanda) nədir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli malların keçirilməsi;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların keçirilməsi;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
 - ☐ Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin ikinci hissəsinə görə qaçaqmalçılıq törətmiş şəxsə hansı cəza tətbiq olunur? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda

cərimə və ya bir ilədək müddətə islah işləri.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin üçüncü hissəsinə görə qaçaqmalçılıq əməlləri təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə hansı cəza növü tətbiq olunur? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin dördüncü hissəsinə görə, qaçaqmalçılıq əməlləri mütəşəkkil dəstə tərəfindən törədildikdə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmamaq necə cəzalandırılır? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin birinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma necə cəzalandırılır? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☒ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;
 - ☐ Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.
-

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin ikinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlləri təkrar və ya külli miqdarda törədilsə hansı cəza tədbiri tətbiq olunur? (Çəki: 1)

- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;
- ☐ Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum

etmə;

☐ Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

☐ Minimum əmək haqqının iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə “xeyli miqdar” dedikdə nə başa düşülür? (Çəki: 1)

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə “külli miqdar” dedikdə nə başa düşülür? (Çəki: 1)

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

☐ Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.

Sual: Gömrük ödənişlərinin ödənilməsindən yayınma əmlini ilk dəfə törətmiş şəxs cinayət

nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə: (Çəki: 1)

- ☐ Cinayət məsuliyyətindən azad olunmur;
 - ☒ Cinayət məsuliyyətindən azad olunur;
 - ☐ İnzibati məsuliyyətə cəlb olunur;
 - ☐ Cinayət məsuliyyətindən qismən azad olunur;
 - ☐ Cinayət məsuliyyəti yüngülləşdirilir;
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında fiziki şəxslər hansı miqdarda cərimə edilir? (Çəki: 1)

- ☒ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında vəzifəli şəxslər hansı miqdarda cərimə edilir? (Çəki: 1)

- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☒ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☐ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında hüquqi şəxslər hansı miqdarda cərimə edilir? (Çəki: 1)

- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☒ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 277-ci maddəsinə görə gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi hallarında hüquqi və fiziki şəxslərə hansı cəza tədbiri tətbiq edilir? (Çəki: 1)

- ☐ şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;
 - ☐ şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;
 - ☒ xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.
-

Sual: Gömrük orqanları hansı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır? (Çəki: 1)

- ☐ Qaçqmalçılıq;
 - ☐ Qaçqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi;
 - ☒ Qaçqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma;
 - ☐ Qaçqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması;
 - ☐ Qaçqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması, yol hərəkət qaydalarının pozulması.
-

Sual: Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar nə zaman aşkarlana bilər? (Çəki: 1)

- ☐ Yalnız həmin şəxslərin yazılı razılığı ilə;
- ☐ Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☒ Yalnız həmin şəxslərin yazılı razılığı ilə və ya "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☐ Həmin şəxslərin yazılı razılığı, əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;
- ☐ Əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda.

Sual: Azərbaycan Respublikası gömrük orqanları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı hansı texniki və başqa vasitələrdən istifadə edə bilər? (Çəki: 1)

- ☐ İnformasiya sistemlərindən, video və səs yazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ Video və səs yazmadan, kino və fotoçəkilişlərdən;
- ☐ Video və səs yazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;
- ☐ İnformasiya sistemlərindən, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;
- ☒ informasiya sistemlərindən, video və səs yazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı işçilərinin həyatı və sağlamlığı üçün təhlükə törənəndə onların hansı xüsusi vasitələr tətbiq etmələrinə icazə verilir? (Çəki: 1)

- ☐ Əl qandalları və rezin dəyənəklər;
- ☐ Əl qandalları, rezin dəyənəklər və gözyaşardıcı maddələr;
- ☐ Rezin dəyənəklər, gözyaşardıcı maddələr və odlu silah;

☐ Gözyaşardıcı maddələr odlu silah və s.;

☐ Əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr odlu silah və s.;
